

Onu kimin qarğışı tutduğunu özü hamidən yaxşı bilir. Bu yazını oxusunuz sualın cavabını siz də bileyəcəsiniz.

Əsl şairin yazdıqları Allah vergisidi. Buna görə yazdığını, bədahətən söylədiyi şeirlər təbii, isti, ürəyətimli olur. O şeirləri oxuyursan, ya dinləyirsən sanki misralar bir ilq qana çevrilib ürəyinə axır.

*Bir yuva asılıb eyvanınızdan,  
Bax həmin yuvanı quran quş mənəm.  
Onu uçurmayın ünvانınızdan  
Orda nəgmə deyən qaranquş mənəm.*

Bu şeiri o, gənc çağlarında yazdı. Bu o vaxtlar idi ki, onda dünya həle Şamxal üçün cılveli, nağıl idi. İnsanların hamısı mehriban, yollar işıqlı görünürdü ona. Bəlkə də, heç ilk məhabətin ağrı-acısını da dadmamışdı. Bəlkə də, gözü tutan alağözdən "hə" cavabı almamışdı. Yaşadığı kənddən ötüb-keçən qatarlar ona görə insan yox, nağıl dolu arzular daşıydılar. Şamxal isə şagird yoldaşlarının xatirə defterlərinə dostluq və

Azərbaycan Dövlət Universitetinin 3 sayılı yataqxanasındaki 77-ci otığın işığı o illerdə təsadüfi hallarda sönərdi. Çünkü biz yatsaq da, Şamxal sübhə qədər oyaq qalırdı. Dərs oxumaqla arası olmasa da, yeni çıxan ədəbi nəşrlərin hamisini oxuyur, qeydlər edirdi. Özünün dəftəri olmazdı, hansı birimizinsə mühəzirə dəftərindən qoşa vərəq qoparıb yeni şeirini yazardı. Bəzən zarafatla müəllimlərə, tələbə yoldaşlarımıza da şeirlər qoşardı. Onun yeni şeirləri bir neçə gündə fakültədə çoxları tərefindən əzbərlənərdi.

Əzazil müəllimlərdən birinə belə yazmışdı:

*Zaçot vaxtı dədə gələr,  
Nə səmimi, sadə gələr,  
Bax, indi ...zadə gələr,  
Məcnuni divanə kimi.*

*Qışda bizə, yaz öyrədər,  
Çox danışar, az öyrədər.  
Qızlara da naz öyrədər,  
Eşqində pərvanə kimi....*

*Bu yol sevgi yolodu.  
Ürək sözlə doludu  
Belə qəmli dayanma...*

İkisi, ikinci ay, 2012-ci il. Mirqəni ilə Lələ toylarının bu gündə olmasını özləri seçmişdilər. O günler yəqin ki, çoxlarının yaddaşında yaşayır. Son yüz ilin ən sərt qış idi. Qar tufanı ara vermirdi. Hətta dənizin müyyəyen hissələri donur, yuvasız, ac, sığınacaq tapmayan quşlar saxtadan mehv olurdular. Bakıya gələn yollarda uzun tixaclar yaranırdı. Çoxları günlərlə işə çıxmırı... Belə bir vaxtda toy eləmək həm iqtisadi, həm də təhlükəsizlik baxımından əlverişli deyildi. Bu toyu qohumların çoxu kimi mən də narahatlıqla gözleyirdim. Şükürler ki, hər şey gözəl oldu. Bütün zal doldu və təşkilatçı kimi mən rəhatlıq tapdım. Çal-cağır başlandı. Toylarımızın çoxunda olduğu kimi, rəqs eləmək isteyənlər musiqiciləri dincəlməyə qoymurdular. Müğənni tanınmamış bir gənc idi. İnsafən, səsi xoş idi. Qabaqcadan ona tapşırılmışdım ki, şit ara mahnları oxusun

*Onsuz da yetişməz nə sadə, nə ün,  
Dostlara bir haray məktubu yazaq:  
- Amandı, biz gələn yerə gəlməyin,  
O tay da uzaqdı, bu tay da uzaq!*

### ÖZÜNƏ DÜŞMƏN ADAM

Şamxal çox laqeyd, böyüklerin sözü olmasın, özüne düşmən adam idi. O böyük istedad sahibinin bir şerlər kitabı da çıxmadi, belə də kitab nəşr etdirmək heç yadına da düşmədi. Yalnız bir uşaq şeirlər top-luslu nəşr olundu, onun da ilk nüsxəsinə manim uşaqlarına göndərmişdi, çox isti bir avtoqraf da yazmışdı.

Onun özüne, yaradıcılığına laqeydliy barədə şair Vaqif Bəhməni bir əhvalat danışmış mənə. Deyir, Bakıya möhkəm yağış yağımışdı. Yağışdan sonra Şamxalın kirayəni qaldığı evə gedəsi olduq. Mənzərə qarşısında donub qaldım: evin bir yerindən yağış dammış, onun şeirləri ya-zılmış vərəqləri tamamilə məhv olmuşdu. Mən ağladım, Şamxal isə güldü. Həmin manzəroni sözə ifadə etmək mümkün deyil...

Əvvəller Gəncəyə gələndə görüşərdik, Bakıda da səhbətlərimiz olurdı. Sonralar birdən itdi-batdı, onun haqqında heç cür məlumat əldə edə bilmədim. İndi hardadı, hansı qayıqlarla yaşayır, bilmirəm..."

### TƏMSİLLƏRİNİ SATMAQ İSTƏYİRDİ

Bir gün Şamxal dedi ki, çoxlu təmsilim var. Alan olsayı, birini üç manatdan satardıq, heç olmasa, onbeş-iyirmi gün xərcliyərdim. Dedim ki, ondansa o təmsilləri hissə-hissə ver qəzetlərə, qonarar al. Dedi ki, mən özüm təmsilçi saymırəm, mənə gülərlər.

Onu da deyim ki, Şamxal verilişlərə yazdığı mətnlərə və şeirlərinə görə televiziyyadan, radiodan və qəzetlərdən bəzən 200-300 manat qonarar alırdı. Üç gün keçmirdi ki cibində siçan oynayırdı. Çünkü hansı yoldaş nə qədər istəsəydi verirdi, xərcələyirdi, yeyib-içirdi.

### SUALIN CAVABINI YƏQİN SİZ DƏ BİLDİNİZ...

Bir dəfə Vasif Süleyman Şamxalın bir neçə şeirini qəzetlərdən birinin ədəbiyyat əlavəsində oxuculara təqdim eləmişdi - "Bircə biləydim məni kimin qarğışı tutdu". Siz məni heç nəyə tələsirmeyin", "Xoş gəlib, bu ilin yazı xoş gəlib", "Durnaların qatarında gözüm var" və "O gələsiydi...".

Həmin şeirlər arasında çox seviyim "Bircə biləydim məni kimin qarğışı tutdu" şeiri vardi. Şeirin iki bəndi belədir:

*Yetişmədim çətində çox doğmamin dadına,  
Çoxunu unutmuşam, çoxu gəlmir yadına.  
Bir quzu kəsilmişdi doğulanda adıma  
Bircə bildiydim məni kimin qarğışı tutdu.*

*Hər ciçəyi, hər gülü leysan yağışı tutmaz  
Xəta hər ömrü tutmaz, bəla hər başı tutmaz.  
Südəmmişəm döşündən, ana qarğışı tutmaz.  
Bircə bildiydim məni kimin qarğışı tutdu.*

Doğru deyir, Şamxal. Onu kiminse qarğışı tutub. O yaşda handabır şairin altı-yeddi kitabı çıxır. Təessüf ki Şamxalın indiyə kimi əməlli-başlı bir kitabı da çıxmayıb. Bu, qarğışa tuş gəlmək deyil, bəs nədi? Bəlkə Şamxal Allahın ona verdiyi istedad payını qiymətləndirmədiyi üçün belə olub? Nə bilim...

Amma Şamxal şeirlə oxucusuna verdiyi sualın cavabını özü hamımızdan yaxşı bilir. Yəqin Siz də bildiniz...

8 iyun 2019

WWW.KASPI.AZ

# Bircə biləydim məni kimin qarğışı tutdu

sevgi ilə bağlı şeirlər yazdı. Araları şeirləri Şəmkir rayon qəzetində də çap olunurdu. Çoxları onun yazdıqlarını oxuyub, bu qarayanız, qırırmış oğlanın geləcəkdə tanınmış şair olacağına inanırdılar...


Həmin illerdə yazdığını "Sabah əsgər gedir kənd uşaqları" şeiri də çox təbii, ürəyətiyimli idi.

### FAKÜLTƏMİZİN YESENİNİ

Ele sonralar bizlər də - onun tələbə yoldaşları, müəllimləri, dostları, tanışları Şamxalın ədəbiyyatımızda öz yeri, nəfəsi olacağına şübhə eləmirdik. Çünkü onda Şamxal təkcə jurnalistika fakültəsində deyil, eləcə də universitetdə şeirləri ilə seçilən ən istedadlı gənc şairlərdən biri idi. Şeirləri tez-tez radio-nun gənclik verilişlərində oxunardı. Bir neçə şeiri o vaxtlar çox böyük tirafla nəşr edilən "Ulduz" jurnalında dərc olunmuşdu. Xarici görünüşə bir az Puşkinə bənzəsə də, biz ona zarafatla "fakültəmizin Yesenini" deyərdik. Şeirlərindəki ruh, təbiətindəki sadəlik, çox şəxsi bigənəlik elə bu ada uyğun gəldi. Heç vaxt yazdıqlarını, belə demək olarsa, gözərəxmurdu. Amma hamımız onun şeirlərini hevəsə əzberleyirdik, öz səsimizlə maqnitofona yazardıq. O isə bunun fərqi varmadı. Özü isə Məmməd Arazdan, Məmməd Aslan dan, Məmməd İsmayıldan, İsa İsmayıldazadən, həmyerliSİ Səyavuş Sər-xanlıdan və başqalarından şeir deyərdi.

Bir gün səhər tezdən stolun üstündə ötən gecə yazdığını bu şeiri oxudum:

*Niya qopdu tufan, niya yağıdı qar,  
O geləsiydi...  
Niya gözlərini sıxı buludlar,  
O geləsiydi...  
Gecikdi, yollara qar yağıbdi, qar,  
Tənhayam, soyuğam, buzam, ay gecəm,  
Gözəri yol çəkən de, necə yatar,  
Bir şirin nəgmə tek uzan, ay gecəm...*



Ele bu şerin güdəzinə getmişdi Şamxal. Bəlkə də, müəllim imtahanında, bir şey bilməsə də, ona qiymət yazardı. Ancaq...

### BELƏ QƏMLİ DAYANMA!

Bu mahnının tarixçəsini ancaq yataqxanada yaşayan tələbə yoldaşlarımızın beziləri bilər. Qrup yoldaşlarımızdan biri bizdən bir kurs aşağı oxuyan qızı sevirdi (ailəli olduqlarına görə adlarını yaza bilmirəm). Daha doğrusu, o xanım artı dünyasını deyişib. Ancaq qız oğlanı istəmirdi. Buna görə də oğlanı çox vaxt kefsiz, fikirli görərdik (yaxşı deyiblər: "Giriftar olmayan bilməz"). Bir gün Şamxaldan xahiş etdi ki, bu sevgiyə bir şeir yazsın. Zarafatla dedi ki, indi acam, bir az yemək-icmək düzəldin, sabaha şeir hazır olacaq. Səhəri gün biz dərsdən qayıdanan sonra Şamxal uzun illərdi populyar mahni kimi oxunan "Belə qəmli dayanma" şeirini oxudu:

*Görüşünə gəlmışəm,  
Sən ey gözü benövşəm.  
Gözü nəmli dayanma,  
Belə qəmli dayanma...*

*Var soyuğu, var odu*

məndən pul gözləmə. O da bu sözə əməl edirdi. Toyun şıdrığı yərində şənlik iştirakçılarından birinin xahişi ilə müğənni "Belə qəmli dayanma!" mahnısını oxudu. Toyun əhval-ruhiyyəsi dəyişdi. Elə bil bu qarlı-çovğunluq qış gündə şadlıq sarayını bahar etri bürüdü. Sanki ürəklərə bir həzinlik ələndi. Həmin anlarda tələbəlik illərini birgə yola saldıqımız özür-gün yoldaşının nigarən baxışları mənə zillənmişdi.

*...Çiçək açasın üzündə  
Günəş gülsün gözündə,  
Bir sevinc tap özündə,  
Belə qəmli dayanma!*

Mahnı böyük alqışlarla bitdi. Təbii ki, o alqışların böyük bir hissəsi mahnının metnini yazmış Şamxal Rüstəmin payına düşürdü. Mən özümə xas olmayan bir tərzdə mikrofonu müğənnidən alıb mahnının qisa tarixini pərdələnmiş şəkildə danışdım. Tələbə yoldaşım olan oğlanın, həyat yoldaşının tələbə yoldaşı olan o qızın nisgili özür yoldanın da bəhs etdim və dinləyicilərin çoxu deyilənlərdən kövrəldilər...

### HƏRDƏN TÜSTÜM TƏPƏMDƏN ÇIXIR

Şamxal çox sevilən "O tay da uzaqdi, bu tay da uzaq" şeirini də tələbəlikdə yazıb. Bu şeirdə də sevgidən doğan qəribə bir etiraf yaşayır. Sanki ayrı-ayrı qütbün, düşüncənin adamları etiraf edirler ki, mindikləri sevgi qayığı onları xoşbəxtlik adasına çıxara bilməyəcək:

*Nə adla minmişdik bu qayığa biz,  
Niyə düşünmədik bir azca qabaq.  
Yenə dəli olub, bu dəli dəniz  
O tay da uzaqdi, bu tay da uzaq!*

*Gedirik - gözlərdə yaş gilə-gilə.  
Döñürük - arxada hər dalğa bir dağ.  
Bəs indi üz tutaq hansı sahilə?  
O tay da uzaqdi, bu tay da uzaq!*

Səməd Məlikzadə

XATIRƏ  
19